

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

Əlvida,
Firon!





Müəllif: Edward Hughes
İllüstrasiya edən: Janie Forest; Alastair Paterson
Uyğunlaşdırın: Lyn Doerksen
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2021 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.







Firon qəzəbli idi! Allah Musa vasitəsilə İsraili kölələri Misirdən çıxmasına izin verməsini ona əmr etmişdi. O imtina etdi. Firon kölə ağalarına əmr etdi: “Onların işlərini daha da çətinləşdirin”.



Fironun yeni əmrləri bunlar idi: “Samanı özünüz toplayın. Biz daha sizə saman verməyəcəyik. Lakin əvvəlki sayda kərpic düzəldin”.



İş nəzarətçiləri bir neçə
köləni qamçıladılar, çünki
onların kərpic düzəldə-düzəldə
saman toplamağa vaxtları
yox idi.






Adamlar öz
əzablarına görə
Musa və Harunu
günahlandırdılar.
Musa dua etmək üçün
yer tapdı. O fəryad
etdi: “Ya Rəbb, Sən
heç Öz xalqını xilas
etmədin”.


Allah cavab verdi:
“Mən Rəbbəm
və Mən sizi
çıxardacağam”.



Sonra Allah
Musanı və Harunu
Fironun yanına geri
göndərdi. Qüdrətli
hakim Allahın
xidmətçilərindən
Allahdan

bir əlamət
göstərmələrini
istəyəndə Harunun
əsas sürünən
ilana döndü.







Firon bağırdı: “Mənim sehrbazlarımı çağırın”. Misirli sehrbazlar əsalarını yerə atanda hər bir əsa ilana döndü. Lakin Harunun əsası onları uddu. Firon hələ də xalqı buraxmaqdan imtina edirdi.



Ertəsi gün Musa və Harun çayda Fironla rastlaşdılar. Harun əsasını çaya uzadanda Allah suyu qana çevirdi. Balıqlar öldü! Adamlar su içə bilmədi!



Lakin Firon üreyini sərtləşdirdi. O, İsraililərin Misirdən çıxmasına izin vermirdi.





Musa yenidən Firona
Allahın xalqını
buraxmasını dedi.
Firon yenidən
imtina etdi.
Allah digər bəlanı
göndərdi. Bütün
Misir qurbağalarla
doldu. Hər bir ev,
hər bir otaq, hətta
yemək sobaları
da qurbağalarla
dolmuşdu!







Firon yalvardı:
“Mənim üçün dua
edin ki, Allah
qurbağaları
təmizləsin”.
“Onda sizin xalqı
buraxacağam”.
Ancaq qurbağalar
yox olanda Firon
fikrini dəyişdi.
O, kölələri
azad etmədi.




Sonra Allah bit adlanan milyonlarla xırda həşəratlar göndərdi. Hər bir kəs və hər heyvan bitin dişləməsindən qaşınırdı, lakin Firon Allaha təslim olmadı.






Sonra Allah dəstə
ilə mozalanlar
göndərdi. Allah
Misirlilərin mal-
qaralarını öldürmək
üçün xəstəlik
göndərdi.






Allah ađrılı, irinli
ibanlar gndrdi.
Adamlar
ox zab ekirdiler.
Firon hl d Allaha
qarşı ıxırdı.





İrinli çibanlar
bəlasından sonra
Allah çəyirtkə
sürüsü göndərdi.
Çəyirtkələr ölkədə
olan bütün yaşıl
bitkiləri yedi.






Sonra Allah üç gün
tam zülmət göndərdi.
Lakin tərş Firon
İsraililəri azad
etmirdi.




Allah xəbərdarlıq etdi:
“Mən daha bir bəla
göndərəcəyəm”.
“Gecəyarısı
bütün adamların
və heyvanların ilk
doğulanı öləcək”.
Allah İsraililərə
dedi ki, əgər onlar
quzunun qanını
qapılarının
çərçivələrinə
sürtsələr, onların
ilk doğulanları
xilas olacaq.








Gecəyarısı Misirdə böyük
fəryad qopdu. Ölüm ilk
doğulanları vurmuşdu.
Hər evdə ən azı, bir
adam ölmüşdü.





Firon Musaya yalvardı:
“Gedin”. “Gedin Rəbbə
ibadət edin”. Allahın xalqı
cəld Misir sərhədindən
kənara addımladı.





Allah Musaya Pasxa Gecəsini xatırlamasını dedi. Çünkü Allahın mələyi İsraililərin evlərindən yan keçdi, amma Firona və onun xalqına zərbə vurdu.





430 il Misirdə yaşadıqdan
sonra Allahın xalqı artıq azad olmuşdu.
Allah gündüz onları bulud sütunu, axşam
isə od sütunu ilə aparırdı.






Lakin Fironun
İsraillilərlə işi bitmədi.
O, Allahı yenidən
unutdu. O, fikrini
yenidən dəyişdi. O, öz
ordusunu toplayaraq,
kölələrin ardınca
getdi. Tezliklə o,
onları qayalar və
dəniz arasında
tələyə saldı.



Musa dedi: “Rəbb sizin üçün d yüşəcə k”. Musa d nizə dođru irəli getdi v  əlini uzatdı.



Böyük möcüzə
baş verdi. Allah
dənizdə yol
açdı. Xalq
sağ-salamat
keçdi.



Sonra Fironun ordusu Qırmızı dənizə girdi. Əsgərlər fikirləşdilər: “İndi biz onları tutacağıq”. Lakin Allah suları bağladı. Misirin qüdrətli ordusu suların altında qaldı. Artıq Firon bildi ki, İsrailin Allahı hər şeyin Rəbbidir.



Əlvida, Firon!


Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Çıxış 4-15


“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130





11



60



Bu Mükəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Mükəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

